

COP29 ekologiyani sağlamlaşdırmaq yolunda mühüm platforma olacaq

2024-cü il tarixə bəşəriyyətin ümumi problemi olan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə ilə kimi düşəcək. Azərbaycanın da bu mübarizədə xüsusi yeri var. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) həmin mübarizə istiqamətində Azərbaycanı dünya ölkələri ilə birləşdirən mühüm platforma olacaq. Bu platformada icra olunan COP tədbirlərində dövlət və hökumət rəhbərləri, müvafiq beynəlxalq qurumlar, ekoloqlar ətraf mühitlə bağlı problemlərin həlli istiqamətində birləşib çəkici eyni zindana vuracaqlar.

Məlumat üçün bildirək ki, Birleşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransları BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində hər il keçirilən beynəlxalq tədbirdir. Bu görüşlər iqlim dəyişikliyi ilə mübarizədə əldə edilmiş uğurları qiymətləndirməyə xidmət etməklə yanaşı, yeni çağırışların yerinə yetirilməsi yollarının tapılması və icra olunmasını da ortaya qoyur. COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirdiyinin etirafı deməkdir. O həm də beynəlxalq təşkilat səviyyəsində ölkədə siyasi, iqtisadi sabitliyin tənənmasından xəbər verir. İndiyədək

Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edib və etməkdədir. Məsələn, ölkəmiz 4 il BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edib. Azərbaycan Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdəşlik bəyannaməsi imzalayıb. Bu, dünya siyasetində unikal nümunədir. Çünkü çox az ölkə eyni vaxtda həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa Şurasının üzvüdür.

Bu gün Azərbaycan davamlı inkişafın bir komponenti olaraq "yaşıl iqtisadiyyat"ın qurulması istiqamətində uğurlu siyaset yürüdür, necə deyirlər, "yaşıl enerji" "yaşıl iqtisadiyyat" yolunda "yaşıl inkişaf" a doğru sürətlə addımlayır. Bir faktı xatırlayaq ki, ölkəmiz qısa müddət-

də elektrik enerjisinin idxləçisindən ixracatçısına çevrilib. 1990-ci illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan artıq xarici dövlətlərə elektrik enerjisi ixrac edir. Bərpəolunan enerji növlərinin inkişafı da həmin məqsədə yönəldilib. Bu istiqamətdə böyük planlar tərtib olunub və genişmiqyaslı işlər görülür. Prezident İlham Əliyev ölkəmizin bundan sonra da enerji təminati sahəsində heç kimdən asılı olmayacağıni bəyan edib. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur "Yaşıl Enerji Zonası" elan edilib, təbii ki, bu da qlobal çəgirişlərə və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpəolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqə ifadə edərək bildirib ki, azad edilmiş ərazilər "yaşıl enerji" zonasına çevriləcək.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramovun qənaəti belədir ki, Azərbaycan regionda "yaşıl enerji"nin inkişafına



ən çox investisiya qoyan ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmış sərmayələrin həcmi 1 millard dollardan artıqdır. COP29 bir sıra istiqamətlərdə - Azərbaycanın iqtisadiyyatı, eyni zamanda Azərbaycanın "yaşıl enerji" sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir: "Eyni zamanda Azərbaycan həm də Gürcüstan və Qara dəniz vəsítəsilə Avropaya öz "yaşıl enerji"sini ixrac etmək niyyətindədir. Bu da ondan xəbər verir ki, 2026-ci ildən sonra Azərbaycan Avropa İttifaqı

COP29-un Bakıda keçirilməsi beynəlxalq arenada ölkəmizin nüfuzunun bir daha artmasına, daha da güclənməsinə təkan verən qlobal tədbirdir. Postsovət ölkələri arasında ilk dəfə Azərbaycan qapılarını belə nəhəng tədbir üçün açacaq. Bu baxımdan, Bakıda mövcud infrastrukturları ciddi sınaq gözləyir. Hava limanı, nəqliyyat sistemi, hotelərin COP29 "imtahan"ından əla qiymət almaları Azərbaycanın dünyada sanbalının və çökisinin göstəricisi olacaq.

Global tədbir dördüncü sənaye inqilabının "övlədi" olaraq ənənəvi enerji mənbələrinin - daş kömür, neft-qaz kimi sahələrin yerinə "yaşıl enerji"ni qoymağın üstünlüklərini və effektini dünyaya bir daha nümayiş etdirəcək. İllərdir mühərriklər, maşınlar neft, qaz və elektrik enerjiləri ilə işləyirlər. Həmin enerji mənbələrinin "yaşıl kölgə"də qalmasının vaxtı çoxdan çatıb. Ona görə də bərpəolunan enerji mənbələri olan günəş, külək-elektrik stansiyaları məhdud səviyyədə deyil, imkanların yol verəcəyi dərəcədə fəaliyyət göstərməlidir. Azərbaycanın maliyyə ehtiyatları və dayanıqlılığı bu işlərin reallaşmasına imkan

verir. Təbii ki, ölkənin maliyyə resursları COP29-la bağlı dənisiqlərə əsas proses kimi önə çəkilib. Dünen "Sühl və qlobal təhlükəsizlik naminə dialog" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialog Forumunun açılışında çıxış edən Prezident İlham Əliyev bu məsələyə də toxunub: "Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı etimad lazımdır". Dövlət başçısı qeyd edib ki, tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda coğrafi baxımdan Qərb ilə Şərqi arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyik.

Demək olar ki, COP29 inididən iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərin əsas prinsiplərinin işləniləb hazırlanması və həyata keçirilməsində irəliyə doğru atılan addım olmaqla yanaşı, cirkələnməni azaltmaq, həssas icmaları dəstəkləmək və mövcud ekoloji vəziyyəti yaxşılaşdırmaq yollarını tapmaq üçün strategiyaların hazırlanması üçün əsas platformaya çevrilib.

**Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"**